

AZƏRBAYCAN RESPUBLİKASINDA BECƏRİLƏN ÜZÜM SORTLARININ ADLARININ KOD VƏ ŞİFRƏLƏRİ

V.M.QULİYEV

AMEA Naxçıvan Böləməsi Bioresurslar İnstitutu, agrar elmlər doktoru, dosent

Məqalədə qeyd olunur ki, *V.vinifera L.* növünə məxsus olan üzüm sortlarının OIV deskriptorları əsasında 400-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlilik tipləri beynəlxalq məqyasda qəbul edilmiş müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir. Buna uyğun olaraq Azərbaycanda üzüm sortlarının rəqəmsal formada ampeloqrafik təsvirlərinin hazırlanmasına başlanılmışdır. Azərbaycan Respublikasında ilk dəfə olaraq 270-dən artıq aborigen və introduksiya olunmuş, həmçinin yeni yaradılmış üzüm sortlarının əsas genetik əlamətləri, ampelo-deskriptor xüsusiyyətləri rəqəmsal ampeloqrafiya üsuluna müvafiq olaraq əsas genetik əlamətləri müvafiq kodlarla və şifrələrlə ifadə olunmuşdur(2, 3). Qeyd edək ki, rəqəmsal ampeloqrafiyanın metodikalarından istifadə etməklə dünya məqyasında becerilən üzüm sortlarının çox yığcam rəqəmsal formada ampeloqrafik təsvirlərini aparmaq mümkündür. Artıq Azərbaycanda becerilən üzüm sortlarının rəqəmsal formada ampeloqrafik təsvirlərinin hazırlanmasına başlanılmışdır.

Açar sözlər: rəqəmsal ampeloqrafiya, interaktiv ampeloqrafiya, ampelo-deskriptor, kod, şifrə

Ключевые слова: цифровая ампелография, интерактивная ампелография, ампело-дескриптор, коды и шифры

Key words: digital ampelography, interactive ampelography, ampelo-descriptor, codes and ciphers

Tədqiqatın ümumi xarakteri. Ampeloqrafiya bir elm sahəsi olaraq ilk növbədə müasir dünyada mühüm iqtisadi əhəmiyyət kəsb edən üzüm bitkisinin növ və sortlarının toplanılması, genofondunun qorunması, kolleksiya bağlarının salınması, perspektivli sortların yaradılması, onlardan səmərəli istifadə olunması və istehsalata yönəldilməsi istiqamətində özünəməxsus tarixi inkişaf yolu keçmişdir. Bu elmin hazırda üç şöbəsi – **ümumi ampeloqrafiya** (*Vitaceae* Juss. fəsiləsinin takamülü, sistematiqası, yayılması, dəyişkənlilik və ərsiyyət qanuna uyğunluqları, növ və sort biomüxtəlifliyi, ekoloji problemləri, tədqiqat usullarının yaradılması və s. tədqiqi), **xüsusi ampeloqrafiya** (növ, sort, klon və formaların ampeloqrafik təsviri, fenoloji, aqrobioloji, uvoloji, biokimyəvi, təsərrüfat-texnoloji və s. xüsusiyyətlərinin tədqiqi) və **interaktiv ampeloqrafiya** (beynəlxalq əlaqələr əsasında üzüm sortlarında molekulyar səviyyədə kəmiyyət və keyfiyyət göstəricilərinin və genetik əlaqələrin tədqiqi) ayrd edilir. AMEA Naxçıvan Böləməsi Bioresurslar İnstitutunda 40 ildən artıq bir müddət ərzində üzümçülük üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində dünya ampeloqrafiya elminin yeni bir sahəsi olan **rəqəmsal ampeloqrafiya** (üzüm bitkisində irsi əlamət və xüsusiyyətlərin kodlarla və şifrələrlə ifadə olunması) şöbəsinin əsası qoyulmaqla Azərbaycan Respublikasında ampeloqrafik tədqiqatlara dair kapital əsərlərin yazılışında və üzüm sortlarının ampelo-deskriptor təsvirlərinin aparılmasında istifadə edilmişdir. Dünyada *V.vinifera L.* növünə məxsus olan üzüm sortlarının OIV deskriptorları əsasında

beynəlxalq məqyasda qəbul edilmiş 400-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlilik formaları müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir (7, 8). Buna müvafiq olaraq Azərbaycan Respublikasında ilk dəfə olaraq 270-dən artıq aborigen və introduksiya olunmuş, həmçinin yeni yaradılmış üzüm sortlarının ampelo-deskriptor xüsusiyyətləri rəqəmsal ampeloqrafiya üsuluna müvafiq olaraq əsas genetik əlamətləri müvafiq kodlarla və şifrələrlə ifadə olunmuşdur(2, 3). Qeyd edək ki, rəqəmsal ampeloqrafiyanın metodikalarından istifadə etməklə dünya məqyasında becerilən üzüm sortlarının çox yığcam rəqəmsal formada ampeloqrafik təsvirlərini aparmaq mümkündür. Artıq Azərbaycanda becerilən üzüm sortlarının rəqəmsal formada ampeloqrafik təsvirlərinin hazırlanmasına başlanılmışdır.

EKSPERİMENTAL HİSSƏ. “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, birinci və ikinci cild “Azərbaycan ampeloqrafiyası” adlı kitablarda üzüm sortlarında genetik əlamətlərin OIV deskriptorları üzrə beynəlxalq məqyasda qəbul edilmiş şifrə və kodları verilmiş və bu əsasda oxunması üçün azərbaycan, ingilis və rus dillərində açarları verilmişdir. Eyni zamanda ilk dəfə olaraq Azərbaycan Respublikasında becerilən kişişi, süfrə, universal və texniki istiqamətli üzüm sortlarının elektron kataloqlaşdırılması üçün onların adları müvafiq şifrə və kodlarla ifadə olunmuşdur. Üzüm sortlarının adlarının kod və şifrələri onların hər birinin hansı dövlətə, bölgəyə, xalqa, həmçinin sistematik baxımdan hansı fəsiləyə cinsə, növə məxsus olmasını ifadə edir. Azərbaycan Respublikasında ampeloqrafik tədqiqatlar indiki dövrə müasir tələblərə uyğun davam etdirilir (4, 5, 6). Aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafik təsvirlərinin aparılmasında *Vitaceae* Juss. fəsiləsinin müasir təsnifatından da istifadə olunaraq sortların adları şifrə və kodlarla ifadə olunmuşdur (Cədvəl 1).

Cədvəl 1

Azərbaycan Respublikası ərazisində becerilən
üzüm sortlarının şifrə və kodları

No	Üzüm sortlarının adları	Şifrəsi	Kodu
Kişmişli sortları - Кишмишные сорта - Seedless varieties			
1	Ağ kişmiş- Ag kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-1
2	Daş kişmiş - Dash kishmishi	Az.V.v.ssp. sativa. C.o.s.a.	K.1-2
3	Əsgəri- Askeri - Askery	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-3
4	Xırça kişmiş - Xırça kishmishi - Khyrcha kishmishi	Az.V.v.ssp. sativa. C.o.s.a.-	K.1-4
5	Xirdagılıə sarı kişmiş - Xırdağılıja sarı kishmishi - Khyrdagila sary kishmishi -	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-5
6	Qəhvəyi kişmiş- Gahvai kishmishi - Gahvayı kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-6
7	Qırımızı kişmiş- Gyrmızı kishmishi - Gyrmızı Kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-7
8	Mərmari kişmiş- Marmari kishmishi - Marmari kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-8
9	Naxçıvan qara kişmiş - Nakhchivan gara kishmishi - Nakhchivan gara kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.1-9

No	Üzüm sortlarının adları	Şıfrası	Kodu
10	Sarı kışımı - Sarı kışmishi - Sary kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-10
11	Yumrugilə sarıkışımı - Yumrugile sarı kışmishi - Yumrugila sary kishmishi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	K.1-11
12	Yumrugilə Abşeron kışımı - Yomrugile Abşeron kışmishi - Yumrugila Absheron kishmishi	Az.V.v.ssp. sativa. C.o.s.a.	K.1-12
Süfrə sortları - Столовые сорта – Varieties tables			
13	Abşeron gəlinbarmağı - Abşeron gelinbarmagy - Absheron gelinbarmagy	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-1
14	Abşeron xatımı - Abşeron хатынысы - Absheron khatynysy	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-2
15	Abşeron keçiməcayı - Abşeronu keçimədjəgi - Absheron kechimiejyi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-3
16	Abşeron qızıl üzümü - Abşeron гызыл узуму - Absheron gyzyl uzumu	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-4
17	Ağ üzüm - Ar üzüm - Ag uzum	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-5
18	Ağ Dərbəndi - Ar Derbəndi - Ag Derbendi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-6
19	Ağ gavra - Ar гзвра - Ag gavra	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-7
20	Ağ göybəndam - Ar гейбендам - Ag goybendam	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-8
21	Ağ kürdəşti - Ar kurdeşti - Ag kurdesi	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-9
22	Ağ xəlili - Ar xəlili - Ag khalili	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-10
23	Ağ quşürüyi - Ar гушурейи - Ag gushureyi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-11
24	Ağ şanı - Ar шаны - Ag shani	Az.v.v.ssp. sativa. C.o.s.a..	R.2-12
25	Ağ tayfi - Ar тайфи - Ag tayfi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-13
26	Ağadayı - Agadai - Agadayi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-14
27	Ala şanı - Ala шаны - Ala shani	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-15
28	Ağdam keçiməməsi - Ağdam кечимемеси - Agdam kechimemesi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-16
29	Ayıboğan - Aйыбоган - Ayibogan	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-17
30	Ağ üzüm - Ar üzüm - Aq uzum	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-18
31	Bəndi - Бенди - Bendi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-19
32	Bey üzümü - Bey üzümü - Bey uzumu =	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-20
33	Əliməmmədi - Алимеммеди - Alimemmedi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-21
34	Əmiri - Amiri - Amiri.	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-22
35	Əzziz - Aziz - Aziz	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-23
36	Fatmayı - Fatmaı - Fatmayı	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-24
37	Gəlinbarmağı - Гелинбармаги - Gelinbarmaqi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-25
38	Gözel üzüm - Гёзәл узум - Gozel uzum (<i>beautiful grape</i>)	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-26
39	Gülabi - Гуляби - Gulabi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-27
40	Hacı Abbas - Гаджи Аббас - Hadji Abbas	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-28
41	Haçabas - Ачабаш - Hachabash	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-29
42	Xatınbarmağı - Хатунбармаги - Khatunbarmaqi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-30
43	Xatını - Хатуну - Khatini	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-31
44	Kal üzüm - Kal üzüm - Kal uzum	Az.v.v.ssp. sativa. C.o.s.a.-	R.2-32
45	Kəhrəba - Караба - Kahraba-	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-33
46	Qara gözü - Каракозу - Qaragozu	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-34
47	Qara şanı - Кара шаны - Qara shani	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-35
48	Qara göybəndam - Кара Гейбендем - Qara Geybendam	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-36
49	Qara xəlili - Гара Xалили - Gara Khalili	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-37

No	Üzüm sortlarının adları	Şıfrası	Kodu
50	Qara kürdei - Гара курдеши - Gara kurdesi	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-38
51	Qara pişraz - Гара пишраз - Gara pishraz	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-39
52	Qara şəfeyi - Гара шафейи - Gara shafeyi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-40
53	Qara yay üzümü - Гара яй узуму - Gara yay uzuemu	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-41
54	Qırızı inekəmcayı - Гырмызы инекемджеи - Gyrmazy inekemjai	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-42
55	Qırızı tayfi - Гырмызы тайфи - Qytmyzy tayfy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-43
56	Qırızı hüseyni - Гырмызы хусейни - Gyrmazy huseyni	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-44
57	Qırızı sahibi - Гырмызы сахиби – Qyrmyzy sahibi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-45
58	Qırızı seabı - Гырмызы сааби – Qyrmyzy saabi	Az.v.v.ssp. sativa. C.o.s.a.	U.2-46
59	Qırızı şəfeyi - Гырмызы шафеи - Qytmyzy shafeyi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-47
60	Qızılı sabza - Гызылы сабза - Gzyly sabza	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-48
61	Mahmudu - Махмуду - Mahmudu	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-49
62	Misqali - Мискалы - Misqaly	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-50
63	Naxçıvan Hüseyini - Нахчыван Хусейни - Nakhchivan Huseynisi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-51
64	Naxçıvan qara şanısı -Нахчыван гара шанысы – Nakhchivan gara shansy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-52
65	Naxçıvan qırızı şanısı -Нахчыван гырмызы шанысы – Nakhchivan gyrmazy shansy	Az.N.v.v.ssp. sativa. C.o.s.a.	R.2-53
66	Naxçıvan ağ tayfisi- Нахчыван аг тайфысы - Nakhchivan ag tayfisy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-54
67	Naxçıvan inekəmcayı - Нахчыван инекемджеи	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-55
68	Naxçıvan keçiməcayı -Нахчыван кечимемеси - Nakhchivan kechimemesi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-56
69	Naxçıvan qırızı şanısı - Нахчыван гырмызы шанысы – Nakhchivan gyrmazy shansy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-57
70	Naxçıvan qara şanısı -Нахчыван гара шанысы – Nakhchivan gara shansy	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-58
71	Naxçıvan qızıl üzümü - Нахчыван гызыл изому - Nakhchivan gyzyl uzumu	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-59
72	Nəqsəbi - Нагшаби - Nagshabi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-60
73	Rişbaba - Ришбаба - Rishbaba	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-61
74	Sarı şəfeyi- Сары шафейи - Sary shafeyi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-62
75	Sarıgilə - Сарыгиле - Sarygila	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-63
76	Sultani - Султаны - Sultany	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-64
77	Sürməyi - Сурмейи - Surmeyi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-65
78	Talibi - Талиби - Talibi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-66
79	Təbrizi - Табризи - Tabrizi	Az.V.v.ssp. sativa. C.o.s.a.	R.2-67
80	Çəhrayı sahibi - Чахрайи сахиби - Chahrayi sahibi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	R.2-68
81	Yalançı şanı - Яланчы шаны - Yalanchy shany	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-69
82	Zeynəbi - Зейнаби - Zeynabi	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-70
83	İrisalxımlı - Ирисалхымлы – Irisalkhymlı	Az.v.v.ssp. sativa. C.o.s.a.	R.2-71
84	Şangirey - Шангирей - Shangirey		

No	Üzüm sortlarının adları	Sıfırsı	Kodu
Universal sortlar – Универсальные сорта – Universal varieties			
85	Abbası - Аббасы - Abbasy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-1
86	Ağ Aldəra - Аг Алдара -Ag Aldara	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-2
87	Ağ salyan - Аг Сальян - Ag Salyan	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-3
88	Ağ Beyləqani - Аг Бейлагани -Ag Beylagani	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-4
89	Ağdam qızıl üzümü - Агдам гызыл изому – Agdam gyzyl uzu	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-5
91	Dik xərci - Дик харджи -Dik kharji	Az..V.v.ssp. sativa. C.o.s.ac.	U. 3-7
92	Duzalı - Дузалы -Duzaly	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-8
93	Dəbbi güləbə -Дабби голубы – Dabbi gyulaby	Az..N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-9
94	Əhmədbəyli ağ şireyi - Ахмедбейли аг ширеи -Ahmedbeyli ag shireyi	Az..V.v.ssp. sativa. C.o.s.c.	U.3-10
95	Hafizəli - Хафиз Али -Hafiz Ali	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-11
96	Xanımı - Хануми - Khanumy	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-12
97	Qoç üzümü - Гоч изому -Goc uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-13
98	Qoyun gözü - Гоюн гозу - Goyun gyozu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	U.3-14
99	Qara şəfeyi- Гара шафейи - Gara shafevi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-15
100	Qara quş ürəyi – Гара гушурейи – Gara gushureyi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-16
101	Qırmızı Hüseyni - Гырмызы Хусейни – Gyrmazy Huseyni	Az.N.V.v.ssp. sativa. . C.o.s.a.	U.3-17
102	Təbərzə - Табарза - Tabarza	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-18
103	Məşədiəli - Машадиали –Mashadiali	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	U3-19
104	Narincigilə - Нарындъкигила - Narynjygila	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	U.3-20
105	Sarı Aldəra - Сары Алдара - Sary Aldara	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U/3-21
106	Şahdənə - Шахдана -Shahdana	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-22
107	Şabranı - Шабраны - Shabranı	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-23
101	Qırmızı Hüseyni - Гырмызы Хусейни - Gyrmazy Huseyni	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-17
102	Təbərzə - Табарза - Tabarza	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U.3-18
103	Məşədiəli - Машадиали –Mashadiali	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	U3-19
104	Narincigilə - Нарындъкигила - Narynjygila	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	U.3-20
105	Sarı Aldəra - Сары Алдара - Sary Aldara	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	U/3-21
106	Şahdənə - Шахдана -Shahdana	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-22
107	Şabranı - Шабраны - Shabranı	Az..V.v.ssp. sativa. C.o.s.a.	U.3-23
Tekniki sortlar – Технические сорта - Technical varieties			
108	Ağ Almərdan - Аг Алмардан - Ag Almardan	Az.N..V.v.ssp. sativa. C.o.s.c.	T.4-1
109	Ağ Lkeni - Аг Лкени -Ag Lkeni	Az.V.v.ssp. sativa. C.o.s.ac.	T.4-2
110	Ağdam qızıl üzümü - Агдам гызыл изому - Agdam gyzyl uzu	Az.V.v.ssp. sativa. C.o.s.c.	T.4-3
111	Ağ kələmpur - Аг Калампир - Ag kalampir	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-4
112	Arazvari - Аразбары-Arazbare	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-5
113	Badamlı - Бадамлы - Badamly	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-6
114	Batix - Батых - Batykh	AzN.V.v.ssp. sativa. C.o.s.c.	T.4-7
115	Bayanşira - Баянширеи Bayanshira	Az..V.v.ssp. sativa. C.o.s.c.	T.4-8
116	Biləv üzümü - Билев изому - Bilev uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-9
117	Dağ üzümü - Даг изому-Dag uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-10
118	Daşqara - Дашгара -Dashgara	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-11
119	Dəbbi güləbə -Дабби голубы - Dabbi Gyulaby	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-12
122	Hacı Əhmədi - Гаджи Ахмеди - Hajy Ahmadi	Az.N.V.v.ssp. sativa. C.o.s.c/	T.4-15
123	Həməşəra - Гамашара-Hamashara	Az..V.v.ssp. sativa. C.o.s.c.	T.4-16
124	Hənəqırı - Арна-грна -Arna-grna	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-17
125	Xallı üzüm - Халлы изюм -Khally uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-18

No	Üzüm sortlarının adları	Sıfırsı	Kodu
126	Xan üzümü- Хан изому -Khan uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-19
127	Xanlırlı - Ханлары -Khanlary	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-20
128	Xərci - Харджи -Kharji	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-21
129	Xətmi - Хатми -Khatmi	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-
130	Innabı - Иннабы -Innaby	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-23
131	Qara Aldəra- Гара Алдара - Gara Aldara	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-24
132	Qara Hənəqırı - Гара арна-грна - Gara arna-grna	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-25
133	Qara Lkeni - Гара Лкени - Gara Likeni –	Az..V.v.ssp. sativa. C.o.s.c.	T.4-26
134	Qara xəzani - Гара хазани - Gara Khazani	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-27
135	Qara sərmə - Гара сарма -Gara sarma	V.v.ssp. sativa. C.o.s.c.	T.4-28
136	Qırmızı Qəməri- Гырмызы гамари – Gyrmazy gamari	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-29
137	Qırmızı hənəqırı - Гырмызы арна-грна - Gyrmazy arna-grna	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-30
138	Qızılı səbzə- Гызылы сабза - Gzyly sabza –	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-31
139	Mədrəsə - Мадраса -Madrasa		139
140	Məleyi - Малаги - Malayi	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-33
141	Muxtarı- Мұхтары -Mukhtary	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-34
142	Naxçıvan qara üzümü - Нахчыван гара изому -Naxchyvan gara uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-35
143	Naxçıvan üzümü – Нахчыван изому – Naxchyvan uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-36
144	Uzunsalxımlı- Узунсалхымлы - Uzunsalkhymly	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-3
145	Pişikgözü - Пишикгөзу - Pishikgyozu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-38
146	Pişik üzümü- Пишик изюму – Pishik uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-39
147	Rızaga - Ризага - Rizaga	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-40
148	Xərci - Харджи-Kharji	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-41
149	Xətmi - Хатми -Khatmi	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-42
150	Xindognu - Хиндогны -Khyndognyn	Az..V.v.ssp. sativa. C.o.s.c.	T.4-43
151	Sarı şireyi - Сары ширеи - Sary shireyi	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-44
152	Sarı üzüm - Сары изюм -Sary uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-45
153	Cahangiri - Джакхангири - Jahangiri	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-46
154	Zalxa - Залха - Zalkha	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-47
155	Zeynəddin üzümü - Зейнеддин изюму - Zeyneddin uzu	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-48
156	Zərəni qorasi - Зарани горасы - Zarani gorasy	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-49
157	Şahtaxtı - Шахтахты -Shahtakhty	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-50
158	Şamaxı mərəndisi - Шамахы марандиси - Shamaxy marandisi	T.4-51	158
159	Səkərbura - Шакарбура -Shakarbura	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	T.4-52
160	Sırvansahi - Ширваншахы - Shirvanshahy	Az.V.v.ssp. sativa. C.o.s.c.	T.4-53
Seleksiya sort və formaları - Селекционные сорта и формы – Selection varieties and forms			
1	Azəri - Азери - Azeri	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.T.5-1
2	Bəhrəli - Бехрели -Brahali	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.T.5-2
3	Bənəniyar - Бананияр -Bananiyar	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.U.5-2
4	Əlinçə - Алинджа - Elinja	Az.N.V.v.ssp. sativa. C.o.s.c.	S.T.5-4
5	Gəncəvi - Генчеви - Джанджави	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.R.5-5
6	Göy-göl - Гёй-Гёл - Gyoy-Gyol	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.T.5-6
7	Ismaili - Исмаили - Ismaili	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.R.5-7
8	Kərəz - Кяпаз - Kyapaz	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.T.5-8
9	Qarabulağı - Гарабуларс -Garabulaghy	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.R.5-9

Nº	Üzüm sortlarının adları	Şifresi	Kodu
10	Qızılca - Гызылда - Gyzylja	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.K.5-10
11	Məhəri - Maxarı -Mahari	Az.V.v.ssp. sativa. C.o.s.c.	S.R.5-11
12	Naxçıvan muskatı - Нахчыван мускаты - Nakhchivan muskatty	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.R.5-12
13	Nərgizi - Наргизи - Nargizi	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.U.5-13
14	Öğüz üzümü - Огуз изюму -Oguz uzumü	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.U.5-14
15	Süfrə bayanşırı - Суфра баяншире - Sufra bayanshira	Az..V.v.ssp. sativa. C.o.s.a.	S.U.5-15
16	Uğur - Угрп -Ugrur	Az.N.V.v.ssp. sativa. C.o.s.a.	S.U.5-16

İntroduksiya sortları - Интродуцированные сорта - Introduced varieties

1	Ağ Bolgar - Ar Bolgar -Ag Bolgar	Az.V.v.ssp. sativa. C.o.s.c.	I.T.-6-1
2	Ağadayı - Агадай - Aghadai	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-2
3	Bayanşırı - Баяншире - Bayanshira	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.U.-6-3
4	İtalya muskati - Мускат итальянский - Muscat Italia	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-4
5	Qaraburnu - Гарабурну - Garaburnu	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.T.-6-4
6	Qara cəncəl - Гара джанджал - Gara janjal	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-5
7	Özbakistan muskati - Мускат узбекстанский - Muscat of Uzbekistan	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-6
8	Parkent - Паркент -Parkent	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-7
9	Red Glob - Ред Глоб -Red Globe	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-8
10	Risling - Рислинг - Riesling	Az.V.v.ssp. sativa. C.o.s.c.	I.T.-6-9
11	Rkatsiteli - Ркакители -Rkatsiteli	Az.V.v.ssp. sativa. C.o.s.c.	I.T.-6-10
12	Terbaş - Тербаш - Terbash	Az.V.v.ssp. sativa. C.o.s.c.	I.T.-6-11
13	Ağ viktoriya - Виктория Белая - Viktoria white	Az.V.v.ssp. sativa. C.o.s.a.	I.R.-6-12

Cədvəl 2

Üzümkimilər (Vitaceae Juss.) fəsiləsinin müasir təsnifatının kodlaşdırılması

Taksonomik vahidlər	Kodu
Plantae	Alem
Traveobionta	Yarımalem
Spermatophyta	Şöbəüstü
Magnoliophyta	Şöbə
Rosanae	Sıraüstü
Magnoliopsida	Sınıf
Magnoliidae	y/sınıf
Vitaliae	Sıraüstü
Vitales Juss	Sıra
Vitaceae Juss	Fəsilə
Vitis L	Cins
V. vinifera L	Növ
V. vinifera ssp. sylvestris Gmel.	Y/növ - yabanı üzüm
V. vinifera ssp. sativa DC	Y/növ -becərilən sortlar

Bu şifre və kodlaşmaya uyğun olaraq nümunə üçün Ağ kişişi sortunun rəqəmsal ampeloqrafik təsviri aşağıda verilmişdir.

QEYD: Vitaceae Juss. fəsiləsinin müasir təsnifatı və kodları:

01 - Plantae, 002 - Traveobionta, 03 - Spermatophyta, 04 - Magnoliophyta, 05 - Rosanae, 06 - Magnoliopsida, 07 - Magnoliidae, 08 - Vitaliae, 09 - Vitales, Juss., 10 - Vitaceae Juss, 11 - Vitis L, 12 - V. vinifera L, 13a V. vinifera ssp. sylvestris Gmel., 013b V. vinifera ssp. sativa DC

Sortların adlarının şifrələnməsi və kodlaşdırılması:

Kişmişı sortları: şifre: - Az.v.v.ssp. sativa. C.o.s.a.-

K №

Sürfə sortları: şifre: - Az.v.v.ssp. sativa. C.o.s.a.-

R №

Universal sortları: şifre - Az.N.V.v.ssp. sativa. C.o.s.a-

U №

Texniki sortlar: şifre: Az.v.v.ssp. sativa. C.o.s.c.-

T №

(Introduksiya olunmuş sortların kodunun qarşısına - I, seleksiya nəticəsində alınan sortların kodunun qarşısına isə - S hərfi qoyulmuşdur).

Nümunə

Ağ kişişi sortunun rəqəmsal ampeloqrafik təsviri qaydası



Şifre: Az.N.V.v.ssp. sativa. C.o.s.a.

Kodu: K.0-1

Sistematiq təsviri

01; 02; 03; 04; 05; 06; 07; 08; 09; 10; 11; 12; 13-b; 4.

Ampelo-deskriptor xüsusiyyəti

003/1; 004/1; 010/1; 012/1; 017/3; 053/1; 065/7; 067/1; 068/3; 069/7; 074/1; 075/1; 076/3; 079/5; 082/1; 084/1; 085/1; 087/1; 093/3; 094/3; 103/2; 151/3; 153/2; 202/7; 204/5; 206/5; 207/5; 220/5; 223/6; 225/1; 228/1; 230/1; 232/1; 234/2; 235/1; 236/1; 238/5; 240/2; 241/1; 243/0; 301/5; 303/3; 304/7; 351/7; 452/5; 453/5; 455/3; 456/3; 458/9; 459/7; 504/7; 505/7; 506/3; 604/9; 629/6; 630/9; 631/5; 632/5.

Tədqiqat işinin nəticələri və müzakirəsi

Yerinə yetirilən elmi-tədqiqat işlərində aşağıdakı elmi nəticələr əldə olunmuşdur:

- İlk dəfə olaraq Azərbaycanda becərilən 270-dən artıq üzüm sortlarının adları rəqəmsal ampeloqrafik təsvir olunmasında istifadə edilməsi üçün kodlaşdırılmış və şifrələnmişdir (3, s. 120-13)

- Üzüm sortlarında genetik əlamətlərin OIV deskriptorları üzrə beynəlxalq miqyasda qəbul edilmiş şifre və kodları əsasında oxunması üçün "Üzümüda irsi əlamət və xüsusiyyətlərin şifre və kodları" azərbaycan, ingilis və rus dillərində verilmiş açarlardan istifadə olunmalıdır (2, s. 211-214; 3, s. 120-132);

- Bu açarlardan istifadə etməklə kod və şifrlərin oxunması nəticəsində ayrı-ayrı millətlərə, xalqlara məxsus olan kənd təssərrüfatı işçiləri, fermərlər, iş adamları ayrı-ayrı ölkələrdə mövcud olan üzüm sortlarının sistematiq tərkibi, tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji xüsusiyyətləri haqqında, xüsusi şort seçiminin düzgün aparılmasında öz təsərifat fəaliyyətləri üçün elmi məlumatlar əldə edə bilərlər;

- Rəqəmsal ampeloqrafiya sahəsinin müvafik metodikalarından istifadə olunması dünyada üzümçülük geniş yayılan dövlətlərdə, elmi-tədqiqat seleksiya mətkəzlərində hər bir ölkəyə, bölgəyə, millətə, xalqa məxsus olan üzüm sortlarının əsas genetik əlamətlərinin və irsi dəyişikənlilik xüsusiyyətlərinin, həmçinin adlarının kod və şifrələnməsi dünya miqyasında üzümçülük üzrə elmi və praktiki əlaqələrin inkişafında, məqsədönlü introduksiya işlərində, ayrı-ayrı sortlardan səmərəli istifadə olunmasında, elmi əlaqələrin genişləndirilməsində, üzüm sortları üzrə beynəlxalq elektron informasiya bazasının yaradılmasında, ayrı-ayrı millətlərə, xalqlara məxsus olan dil probleminin aradan qaldırılmasında və nəticə etibarı ilə beynəlxalq miqyasda üzümçülükün genişləndirilməsində mühtüm rol oynayacaqdır;

- Rəqənsəl ampeloqrafiya dünyada üzüm sortlarının çox yığcam formada kod və şifrlərlə ampeloqrafiq təsvirlerinin aparılmasına, ampelo-deskriptor xüsusiyyətlərinin hazırlanmasına və bu kimi elmi-praktiki məlumatların hər bir xalqa, millətə məxsus olan şəxslərin tərcümə olunmadan məqsədönlü şəkilde istifadəsinə, üzüm sahələrinin genişləndirilməsində yüksək maddi gəlirin əldə olunması üçün şort seçiminin düzgün aparılmasında, çox yığcam formada ampeloqrafiya kitablarının yazılımasına, üzümün elektron katoloqunun hazırlanmasına şərait yaratır.

ƏDƏBİYYAT

1. Quliyev V.M., Naxçıvan Muxtar Respublikasının ampelografiyası. Naxçıvan 2012, 582 s.
2. Quliyev V.M., Səlimov V.S., Qurbanov M.R., Musayev M.K., İdrisov H.Ə., Nəcəfov C.S. Azərbaycan ampelografiyası. Bakı: Müəllim, 2017, 738 s.
3. Quliyev V.M., Salimov V.S. Azərbaycan ampelografiyası. Bakı: Müəllim, 2021, 887 s.
4. Səlimov V.S. Üzüm genotiplərinin ampelografik tədqiqat üsulları. Bakı: Müəllim, 2014, 184 s.
5. Səlimov V.S. Üzümün ampelografik skriniqi. Bakı: Müəllim, 2019, s. 318
6. Caractères ampelographiques. Code des caractères descriptifs des variétés et espèces de *Vitis*. Paris: Dedon, 1984, 135 p.
7. Codes des caractères descriptifs des variétés et espèces de *Vitis*. OIV. 2001. <http://www.oiv.int/fr>

КОДЫ И ШИФРЫ ИМЕНОВАНИЕ ВОЗДЕЛЫВАЕМЫХ СОРТОВ ВИНОГРАДА В АЗЕРБАЙДЖАНЕ

В.М.Кулиев

В статье отмечается, что в мире более 400 основных генетических признаков и типов наследственной изменчивости были закодированы и зашифрованы на основе дескрипторов ОИВ сортов винограда, принадлежащих к *V. vinifera L.*, в соответствии с международно признанными стандартами. Соответственно, в Азербайджане началась разработка цифровых ампелографических описаний сортов винограда. Впервые в Азербайджанской Республике более 270aborigenных и интродуцированных, а также селекционных сортов винограда основные генетические признаки и ампело-дескрипторные особенности соответствующими методом цифровой ампелографии выражены в кодах и цифрах. Ключи к чтению таких кодов и цифрах в фундаментальных трудах Ампелография Азербайджана даны на азербайджанском, английском и русском языках. Также для целей цифрового ампелографического описания названияaborigenных сортов винограда выражено соответствующими кодами и шифрами. В статье также приводится пример цифрового ампелографического описания сортов винограда.

CODES AND CIPHERS NAMING OF CULTIVATED GRAPE VARIETIES IN AZERBAIJAN

V.M.Guliyev

The article notes that in the world more than 400 basic genetic traits and types of hereditary variability have been coded and encrypted based on OIV descriptors of grape varieties belonging to *V. vinifera L.*, in accordance with internationally recognized standards. Accordingly, the development of digital ampelographic descriptions of grape varieties has begun in Azerbaijan. For the first time in the Republic of Azerbaijan, more than 270 aboriginal and introduced, as well as breeding grape varieties, the main genetic characteristics and ampelo-descriptor features corresponding to the digital ampelography method are expressed in codes and numerals. The keys to reading such codes and numerals in fundamental works Ampelography of Azerbaijan are given in Azerbaijani, English and Russian languages. Also, for the purpose of digital ampelographic description, the names of indigenous grape varieties are expressed by appropriate codes and ciphers. The article also provides an example of a digital ampelographic description of grape varieties.